



Ramiz Göyüşov

Avdı Qoşqarın söz dünyası

Bu ilin iyun ayında çağdaş poeziyamızın ve jurnalistikamızın ünlü nümayəndələrindən biri olan Avdı Qoşqarın 60 yaşı tamam oldu.

60 illik yubileyine Avdı yeni bir kitabı ilə geldi. "Bu çay bu yatağa sığmaz". Yubiley tədbirlərinin birində mən də iştirak edirdim və onun yeni nəşr olunan bu kitabından mən də pay düşdü.

Kitabı varaqlaşdırca Avdının poeziya aləminə vardıqca, şeirləri, bədii-publisistik yazıları ilə tanış olduqca məndə onun yaradıcılığı haqda öz təessüratları yazmaq istəyi keçdi. Əvvəla bir az tərəddüt etdim.

Kitaba iki ədəbiyyat bilicisi akademik Nizami Cəfərov və professor Rüstəm Kamal övə son söz yazmışdır. İki "Söz" nəhəngindən sonra mən yeni nə deyə bilərdim ki?

Lakin kitabı oxuduqca, yazımaq istəyim tərəddüdlərimə üstün gəldi.

... Avdını 20 ilə yaxındır tanıyıram.

90-ci illərin sonu idi. Mingəçevirə televiziya üçün verliş hazırlamağa gəlmişdi. Dostumuz professor Rüstəm Kamalın vasitəsilə yaxından tanış olduq. Həmin görüşdə söhbətlərimiz əsasən poeziyadan, sənətdən, ədəbiyyatdan oldu. Elə ilk tanışlıqdan sözümüz tutdu. Deyəsən bir-birimizi başa düşə bilmişdik.

Sonrakı vaxtlarda görüşlərimiz ara-sıra olsa da Avdının yaradıcılığını, fəaliyyətini izləyirdim. Açıqı mən onun televiziya jurnalistikası sahəsindəki fəaliyyətini daha çox müşahidə edirdim.

"Bu çay bu yatağa sığmaz" kitabına qədər.

İlk önce onu deyim ki, "Avdı" adı səslənəndə istər - istəməz məndə bir söz- sənət adamı obrazının təssüratı yaranır. Qazax mahalında Avdı adı şeirlə, aşiq sənəti ilə qoşa səslənir. Bu adı şöhrətləndirən İnce dərəsinin Qaymaqlı kəndində yaşayıb-yaratmış məşhur ustad aşiq Avdı Avdiyev (Avdı Qaymaqlı) olmuşdur. Sonralar Avdı Qoşqarın poeziya meydanında görünməsi, Aşiq Avdı Musayevin aşiq sənətini uğurla davam etdirməsi, Avdı adının daha da məşhurlaşması ilə yanaşı həm də bu adın şeirlə, sənətlə bərabər səslənməsini daha da gücləndirmişdir. Görünür adın özündə bir mistik məna var ki, bu da şeirdə sənətdə özünü təzahür edir. Akademik Nizami Cəfərov kitaba ön sözündə yazar: "Avdı Qoşqarın "Bu çay bu yatağa sığmaz" kitabı, əsəsən, son illərdə qələmə aldığı

şeirləri, bədii publisistik məqaləleri əhatə edir ki, həmin yazıların hər birində, köhnə təbirlə desək, müasirimizin nəbzi döyüñür. Bəzən aramlı, bəzən yavaş-yavaş, yəni həyatın tempinə uyğun olaraq, bəzəndə həyəcanla, sürətlə, şiddetlə... və dərhal hiss edilir ki, şair ürəyi bu narahat insan təleyi üçün risklərlə dolu dünyamızın ritmini, intonasiyasını öz üzərinə götürməkdən çəkinmir". Avdını yaradıcılığı ilə tanış olduqdan sonra Nizami Cəfərovla razılaşmaya bilmirsən.

Avdını şair kimi narahat edən problemlər tekce ətrafinda, onu əhatə edən mühitdə, aləmdə baş verən proseslər, haqsızlıqlar, ədalətsizliklər deyil, həm də dünyani narahat edən problemlərdir.

Bu problemləri qələmə almaq istəyi onun içindən baş qaldırır və sonra bu duygular "aramla" misralara çevirir. Avdı Qoşqar,

**Bu çay - bu yatağa sığmaz,
Sığmaz, canım-gözüm, sığmaz.
Ayar sular dar məcrada,
Axmaz şirin sözlüm, axmaz.**

deyəndə bu ikili standartlarla idarə olunan, güclünün "haqq" hesab edildiyi, nizam tərəzinin əyildiyi dünyada, dünya belə getməz, belə getsə taleyin çərxi tərsinə döner demək istəyir və doğurdan da Avdının nəbzi getdikcə sürətlə döyüñür.

**Gah düz ağrısı çək, gah daşa dirən
Yer ilə göy ilə baş daşa dirən,
Qohum azarı çək, qardaşa dirən-
Bələ tufanlara, qışa ömrünü.**

və yaradıcılığının inkişafı prosesində Avdının nəbzi da-ha şiddətlə döyünməyə başlayır.

**Cahillik qırdı bizi,
söz anlayan tapılmışır,
Anlayan əyri deyir-
düz anlayan tapılmışır**


Poeziyamızın əzeli və əbədi mövzusu olan məhəbbət şeirləri Avdı yaradıcılığında özünəməxsusluğunu ilə seçilir. Bu şeirlər, son dərəcə səmimi-dir, təkrarsızdır, orjinaldır, yalnız onun özüne məxsusdur. Bu şeirlərdə məhəbbət də var etiraf da, təəssüf də:

**Nə gözel qocalıb, üzün, qəmatin,
Bir az cavamlığın ətri var üstde.
Bir ürək umurdun - əlim gəlmədi,
Peşkəşdi gəlindi ömrümü istə.**

**Ayrılıq söz deyil dərd yonqarıcı,
Daşdım aylarla, illərlə "qoşa".
Sən olan ərəyi sənə vermədim,
Sən olan ərəyi döndərdim daşa.**

Məlumdur ki, klassik poeziyamızın görkəmli nümayəndələri Molla Pənah Vəqifin, Aşıq Ələsgərin yaradıcılığında gözəllərin vəsfinə həsr olunan qoşmalar ünvanlıdır. Yəni qoşmada lirik qəhrəmanın adı çəkilir. (Məsələn! Pəri, Zeynəb, Minayə, Mədinə, Güləndəm, Güllü və s.)

Eyni zamanda klassik aşiq yaradıcılığında bunun əksi də var. Belə ki, aşiq şeirinin daha çox təşəkkül tapıldığı vətəninizin qərb bölgəsində və Borçalı mahalında ta qədimdən bu günde qədər gəlib çıxmış bir adət var ki, aşiqlər sevgililərin adını çəkməyə həya edirlər, kişi tərəfindən sevdili xanımın adını çəkmək, səsləndirmək, çağırmaq ayib sayılır. Bu etnoadət



həm də, folklorda, şeirdə, das-tanlarda öz əksini tapmışdır. Dediklərimizə misal kimi "Aşıq Qərib" dastanını yada salmaq olar. Və ya Şəmkirli aşiq Söyünen bu gündə aşiq-ıların və müğənnilərin dilindən düşməyən "Başına döndüyüm toy adamları" qoşmasını misal getirmək olar.

**Başına döndüyüm toy adamları,
Siz də deyin: toyə gələn oynasın,
Adını demərəm, eldən ayıbdır,
Filankəsin qızı, filan oynasın.**

Avdının məhəbbət mövzusunda yazdığı şeirlərində də belə nümunələr vardır. Şeirlər bir çox hallarda "etnoqrafik məzmun" (Nizami Cəfərova) kəsb edir, etnoyaddaşdakı mənəvi - əxlaqi adət-ənənə daşıyıcısına çevirilir.

**Bu qədər gözəlin, qızın içinde
Söyləmək ar gəlir ahil yaşama
Bir köylü gözəlin dəli həsrəti
Tale qapazıtək dəyir başına.**

Avdı Qoşqar bəzən ətrafin-də baş verən, hadisələrə acı-yır, bəzən acı gülüşlərle gülür, bəzən sarsılır, bəzən də şeirləri ilə insanların laqeyidliyinə, biganəliyinə, cahilliyyinə qarşı mübarizəyə qalxır. İndi hər şeyin ap-aydın göründüyü dünyada hər şey göründüyü kimi olmur. Görünən şeylərin "alt qatı", onun olduğu kimi görünmədiyindən xəbər verir və bu "alt qatı" isə görmək ba-

şa düşmək, duymaq lazımdır. Avdı Qoşqar həmin "alt qatı" görəndə sanki Büyük sufi Cə-laləddin Ruminin məşhur deyiminə - "Ya göründüyün kimi ol, ya olduğun kimi görün" kəlamına xitabən yazır:

**Heç bir şey olduğu kimi görünmür
Hər şeyin altında bir alt qatı var
Bir azda dərində "gizli çatı" var.
Hər şey olduğu kimi görünmür
...Nə dünya bəyəzdi göründüyü tək,
Nə göylər çıl - çıraq ulduz yığını,
İnsanın canında qaynayır kəlek,
Gözelin başına şeytan yığılır,
Heç bir şey olduğu kimi görünmür**

Bir həqiqət aydınndır ki, tarixin bütün dönenmələrində şairlər cəmiyyətin ağrı-acılarını öz ciyinlərində hiss etmiş, bu ağrı-acıları şeirlə ifadə etmişlər.

Bu səbəbdən ki, bütün zamanlarda hökmədarların saraylarında şairlərin öz yeri, öz hörməti, öz nüfuz və çekisi olmuşdur. Bunnunla belə həm də zəman-zaman həqiqəti söyleyən şairlərin boğazından asıblar, boynunu vurublar, dərisini soyublar. Lakin nə qədər cəza verilsə də onlar bütün zamanlarda həqiqət, ədalət çarçısı olaraq qalıblar. Avdı Qoşqar yazır: "Ədəbiyyatla cəmiyyətin təbiyyə olunmasına ümidiş çox azdır... Ömrüm boyu özümü bir şeyə inandırmağa çalışmışam ki, nə vaxtsa insan cəmiyyətinin çox vaxt özündən qaçlığı ruhi məqama, özündə gizlənən idrak işığına dönüşü başlanacaq. Belə olmasayıd min illik söz ağacının kökü də budaqları da çoxdan quruyub gedərdi.

... Hökmə sahibləri söz xırı-

darlarının külünlü göye sovu-

rardı. Deməli, hələ sözə, onu-

islah gücünə bərayi ehtiyac-

var."

Və onun təsəvvüründə söz çox ucalıqdadır. Hələ mənali, insani düşündürən şeirlər yazmaq söz demək deyil. Bu baxımdan "Mən söz əbləhiyəm" deyən şairin "Yazmaq ayrı şeydir - biz yazdığınışız şeirdi, qəzəldi, amma söz deyil" misraları maraqlıdır.

Avdının dünyaya göz açdığını məkan Azərbaycanın poeziya kəhkaşanına Aslan Kəmri, Akif Səməd, Ağamalı Sadiq, Məmməd Dəmirçioğlu (Allah ruhları, şad eləsin) Məmməd İlqar, İbrahim İlyaslı, Rafael İncəyurd kimi şairlər bəxş edib.

Bu şairlərin hamısı Hacı Əfəndi ocağını irfan dünyasından su içib. Yəqin hörmətli oxucular və ədəbi ictimayyetin

nümayəndələri mənimlə razılaşar ki, Azərbaycan poeziyasında bir İnce dərəsi məktəbi, ənənəsi, yolu var və adları sadaladıǵım şairlərin böyük əksəriyyətində bu ənənə özünü qabarıq şəkildə biruze verir. Bu məktəbin nümayəndələrin hamısı klassik Azərbaycan poeziyasından, folkordan, aşiq şeirləndən, bəhrələnmiş şairlərdir. Çünkü bu yerin insanları həle ana bətnində olarkən söz və sazla qidalanmışlar. Gözlərinin dünyaya açanda onların ilk dəfə eşitdikləri saz havaları, oxşamalar, bayatılar, qım-qımıclar, nağıllar, dastanlar, olmuş, insanların yaddaşı beləcə formalaşmışdır.

Avdının yaradıcılığına bu baxımdan yanaşsaq bir qədər fərqlilik görecəyik. "Sazi-sözü, aşığı ruh kimi canında əsdirən" Avdı Qoşqar niyəse "şərimizin gül xoncası", olan özündə ulu ruhları yaşıdan, güləzlü gərayılılar"dan bir az aralı gəzir. Onun üslubu fərqlidir.

Professor Rüstəm Kamal Avdı yaradıcılığını təhlil edərən yazır:

"Avdı Qoşqarın qafiyələri də rədifləri də aşiq qulağı üçün elə asan deyil, şeirlərinin təhkiyə intonasiyası, poetik lügəti, ritmik köntölüyü elədir ki, gərayılışını, qoşmasını aşığın yaddaşı mənimseyə bilmez".

Avdının şeirləri ilə tanış olduqca Rüstəm müəllimin qənaətilə razılaşmalı olursan. Hətta o saza müraciətə yazdı - şeirlərində belə, həmin qafiyələr, rədiflər aşığın qulağına yatırı. Diqqət yertirin.

**Ovuda bilmirəm birçə ürəyi,
Qoruya bilmirəm yaz havasından.
Bəhanə axtarır yana yaxila,
Bir qəmli baxışdan, saz havasından.**

və ya

**Qan çəkir göylərə sari,
Sarıl dağdağana, sarı...
Yarı ürək qanı, yarı,
Sazlardan neylərdən gəlir.**

Avdı Qoşqar, publisit yazılarında, şeirlərində tez-tez M.F.Axundova, M.Ə.Sabirə, Cəlil Məmmədquluzadəyə, Əbdürəhim bəy Haqverdiyevə müraciət edir, onları xatırlayıır, onlara istinad edir.

O, ətrafında addimbaşı rast gəldiyi laqeyidliyə, biganəliyə, cəhalətə və s qarşı mübarizəyə qalxır, onun öz sözleri ilə desək... "sinire bilmir. Bu ağrı acının, bu paralanmanın fonunda qəflət yuxusuna bürünüb ömrü xabida başa vuran yurd oğullarının doğma cəhaləti adamı gor evinə qədər yandırır."

(ardı 12-ci səhifədə)



• ƏDALƏT •

11 oktyabr 2018-ci il

(əvvəli 10-cu səhifədə)

Avdının şeirlərini oxuduqca misralarını arxasından, onu hayqırtısı, hönkürtüsü, etirazı, təəssüfü hiss olunur, eşidilir, və şair yana - yana deyir.

**Bu bizik - qapımız, bacamız bağlı
Yurd - yuva sarıdan sinəmiz dağlı
Təbrizli, Muğanlı, Araz qıraqlı,
Çox vaxt qurd ağızına vermişik ağılı,
-onda boy göstərib damarda ağrı,
Susub daşa dönüb torpağın bağı,-
bu bizik bu bizim həyat tərzimiz.**

Son vaxtlar poeziyamızda Türkçülük, Turançılıq mövzusunda yazıların, şeirlərin, publisistik yazıların sayı və ləngəri bir az azalıb deyəsən.

Bəlkə də bu ordan gəlir ki, müstəqilliyimizin bize verdiyi azadlıq sayəsində istər Türkiyəyə, istər İran'a istərsə də digər Turan ellərinə gediş - gəliş asanlaşış, həsrət azalıbdır.

Avdı Qoşqarın söz dünyası

Mənim fikrimcə əslində indi istər poeziyamızda, istər nərimizdə, istərsə də publisistikamızda bu mövzularda Türkçülüyü, və turançılığı tərənnüm edən əsərlər daha çox yazılmalıdır.

Avdı Qoşqarın bu mövzuya həsr elədiyi şeirlər çox maraqlıdır, şirindir düşündürəndir. Həm də poetik ifadəsi güclüdür:

Diqqət yetirin:

**Ömrüm boyu
adı gələndə
Nar kimi dodağım on yerdən
çatlayan,
ruhumun dərinliyin arıtlayan -
Osmnalı torpağı
ayağımın altındadır.**

və ya

**Bu nə sevgi, İlahi,
Süzülüb axır üzümə
Baxışlardan leysan kimi
Tökülüb yağır üzümə**

**Göydən gələn nur selimi,
Tanrı dağının yelimi,
Ya mən ağıldan dəli
Fərəhi sıxır üzümə**

Bədii - publisistik yazılarının birində Avdı Qoşqar şeirlərinin taleyi haqda oxucuya müraciətlə deydiyi "...özümün oxucusuz sabahımı görürəm. Heç bir umacağım yoxdu əslində, nə yaşanmağın-dan, nə oxunmağından. Heç yaşamاسın, heç oxunan günü olmasın, mənə nə gün verib ki, oxuyana, yaşadana nə gün ağlasın,?" deməsinə baxmaya-raq onun "Bu çay bu yatağa sığmaz" kitabı şairin oxularla növbəti görüşüdür, və bu şeirləri oxuduqdan sonra əmin oldum ki, müəllifin dediyinin əksi olaraq onun şeirləri həm oxunacaq, həm yaşayacaq, həm də yaşadacaqdır. Sözümüz bu yerində Avdı Qoşqara sevimli şairimiz Hüseyin Arifin bir sözünü xatırladıram. "Oxuların sağlam bədii zövqünü oxşayan poeziya geniş yayılır, xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə sevilirlər".

Və beləcə Avdı Qoşqar yana-yana, yaza-yaza, gəlib çatdı 60 yaşına.

**Yetdim altmışa - yenə sadəlövh,
Yenə aldanıram bir uşaq kimi
Yenə bu həyatən sıldırımları -
Dayanıb önumdə "yaraşıq" kimi -
Elə bilirəm ki, basıb keçərəm
Dağı əridərəm qum dənəsi tək
Hələ də o qızın pərvanəsi tək
Beləcə əriyib ölüb gedərəm**

**Beləcə qalacam yüz yaşimdə da
Yüz yaşda ələnsə yaşım üstə**

Bax beləcə sənə nəbzi "gah aramlı, gah sürətlə, gah da şiddetlə" döyünen yüz yaşlı sağlam və şirin şair ömrü arzu edirəm.